

SOYUQ QƏLYANALTILAR

ŞƏKİ SÜZMƏSİ	23	EV ŞORABALARI	41
Şüyüdlü ənənəvi süd məhsulu		Assorti meyvə və tərəvəz turşuları	
KÜKÜ	50	TƏRƏVƏZ BUKETİ	55
Göyerti və qozla ənənəvi omlet		Təzə göyerti, pomidor, xiyar, yaşıl bibər, turp və soğan	
BADIMCAN LƏVƏNGİSİ	45	QARA KÜRÜ (50 QRAM)	615
Qızardılmış badımcən, qoz, soğan, gavalı sousu içlikli		BADIMCAN MƏZƏSİ	40
TOYUQ LƏVƏNGİSİ	50	Qızardılmış badımcən, qırmızı bibər sousu ilə verilir	
Toyuq döş ətindən rulet, qoz, soğan, gavalı sousu içlikli		BADIMCAN KÜRÜSÜ	38
AZƏRBAYCAN PENDİRLƏRİNDƏN ASSORTİ	58	Qrildə bişmiş və ət maşınında çəkilmiş badımcən, bolqar bibəri, pomidor, göyerti, soğan və sarımsaq, evdə hazırlanmış kərə yağı ilə verilir	
Azərbaycan pendir çeşidləri		TOYUQ PAŞTETİ	47

İSTİ QƏLYANALTILAR

GÜRZƏ	67	BAKİ QUTABI	
Quzu qiyməsi içlikli xəmir. Qaynadılmış və ya qızardılmış verilir		Aypara formalı nazik xəmir:	
TIXSIZ KÜTÜM LƏVƏNGİSİ	99	ƏTLƏ	12
Sobada hazırlanmış bütöv kütüm balığı. Qoz, soğan və gavalı sousu içlikli		PENDİRLƏ	12
CÜCƏ LƏVƏNGİ	90	GÖYƏRTİ İLƏ	12
Sobada hazırlanmış bütöv kənd cücəsi. Qoz, soğan və gavalı sousu içlikli		BALQABAQLA	12
POMİDOR-YUMURTA	59		
Bakı pomidoru ilə zəif odda hazırlanan ənənəvi bişmiş omlet			



SALATLAR

Azərbaycan tərəvəz və göyərtiləri parlaq dadı
və unikal ətri ilə məşhurdur

KABAB SALATI

70

Marinə edilmiş mal əti manqalda qızardılır,
tərəvəz və göyərti ilə qarışdırılır və nar sousu ilə verilir

MANQAL SALATI

63

Qrildə hazırlanmış doğranmış badımcan,
şirin bibər, pomidor, göyərti, sarımsaq, zeytun yağı

ÇOBAN SALATI

63

Doğranmış pomidor, xiyar, soğan və təzə göyərti,
zeytun yağı və limon suyu ilə

BAKI POMİDORLARINDAN SALAT

70

Doğranmış təzə pomidor, qırmızı soğan,
albalı və zoğal sousu

NARLI TƏRƏVƏZ SALATI

64

Yoqurt sousu əlavə edilmiş təzə pomidor, xiyar
nar, turp və şüyüd

TOYUQ SALATI

61

Marinə edilmiş döş əti, manqalda qızardılır,
meyvə və tərəvəz qarışımı ilə və portağal sousu ilə verilir

KEÇİ PENDİRİ İLƏ SALAT

64

Doğranmış pomidorlar, təzə göyərti və keçi pendiri
qurudulmuş çörəkdə urvalanmış, zeytun yağı və
gavalı sousu ilə verilir

İSTİ SALAT

54

Toyuq pətənəyi, xiyar, qarışıq salat, çerri pomidorları,
şam qozası toxumları və vineqret üçün sous

OLİVYE SALATI

64

Xırda doğranmış dana əti, yaşıl noxud, doğranmış yerkökü,
kartof, xiyar, yumurta, əlavə edilmiş yoqurt sousu

QARNİRLƏR

EVSAYAĞI KARTOF

31

BİŞİRİLMİŞ TƏRƏVƏZLƏR

31

DÜYÜ

31

QRİLDƏ HAZIRLANMIŞ TƏRƏVƏZLƏR

41

KARTOF ƏZMƏSİ

31

KARTOF FRİ

31

SACÜSTÜ

Sacda hazırlanmış yemək. Soğan, badımcan,
pomidor, kartof və bolqar bibəri ilə verilir.

TOYUQ ƏTİ SACI

170

NƏRƏ BALIĞI SACI

319

QUZU ƏTİ SACI

180

DANA ƏTİ SACI

180



ŞORBALAR

Bütün şorbalığımız ənənəvi qədim reseptlər əsasında hazırlanır və evsayağı təqdim edilir

DOVĞA 42

Ev qatığı ilə hazırlanmış, göyərti, yumurta, noxud və düyü ilə şorba. Soyuq və ya isti verilir.

DOĞRAMAC 31

Qatıqdan hazırlanmış xırda doğranmış göyərti və xiyarla sərinləşdirici soyuq şorba

ƏRİŞTƏ 59

Toyuq bulyonunda hazırlanmış və toyuq ətindən balaca küftələr nazik kəsilmiş xəmirlə

MƏRCİ ŞORBASI 50

Qırmızı mərci, soğan, kök, pomidor

TOYUQ ŞORBASI 49

Toyuq bulyonu, toyuq döş əti, kök, soğan, yağ və kartof

DÜŞBƏRƏ 59

Yağla toyuq bulyonunda hazırlanmış xəmirə bükülmüş quzu qiyməsi ilə ənənəvi Azərbaycan şorbası. Sirkə və quru nanə ilə verilir

KÜFTƏ - BOZBAŞ 80

Quzu ətindən balaca küftələr, noxud, zəfəran və kartofla ət bulyonunda hazırlanmış ənənəvi şorba

ŞƏKİ PİTİSİ 80

Saxsı küpdə quzu əti bulyonunda hazırlanmış quzu əti, quzu quyruğu, noxud, şabalıd və quru gavalı ilə milli şorba

AZƏRBAYCAN PLOVU

Zəfəranla hazırlanmış düyü, quru meyvələrlə verilir

TURŞU-QOVURMA PLOVU 106

Qoyun əti, soğan, şabalıd və quru gavalı

SƏBZİ 106

Qoyun əti doğranmış qarışıq göyərti ilə

FİSİNCAN 106

Toyuq ətindən balaca küftələr, ördək əti, qoz, gavalı

ALBALI PLOVU 106

Qızardılmış toyuq, albalı, soğan

ŞAH PLOV 165

Xırtıxırtlı yağlı xəmir içində düyü, quzu əti, şabalıd və quru gavalı

DÖŞƏMƏ PLOV 106

Toyuq, şabalıd, qoz, soğan, zirinc, sumax və kişmiş qarışığı

TOYUQ ÇİĞİRTMALI PLOV 106

Soğan ilə qızardılmış və yumurta əlavə edilmiş kənd toyuğu

TƏNDİR

Bütün yeməklər ənənəvi saxsı təndirdə taxta kömür üzərində bişirilir

CÜCƏ 159

DANA SƏBƏTİ 515

TƏNDİRDƏ MAL ƏTİ 695

QUZU QABIRĞALAR 524

QUZU KÜRƏYİ 315

BÜTÖV QUZU 1500

TOMAHAWK 640

RİBAY 375



KABABLAR VƏ MANQALDA HAZIRLANMIŞ DİGƏR YEMƏKLƏR

Bütün yeməklər ənənəvi kabab şişlərində manqal üzərində hazırlanır, pomidor, bibər, soğan və təzə göyərti ilə verilir

DANA BASDIRMASI	105	BAKISAYAĞI ROLLAR	105
Marinə olunmuş dana əti, kəklik otu ilə		Süddə marinə olunmuş mal ətinə bükülmüş quyruq	
QUZU QABIRĞALARI	105	QIZARDILMIŞ KÜR VƏ ARAZ ÇAY BALIQLARI	91
QUZU KABABI	105	Kütüm və ya alabalıq, narşərabla verilir	
LÜLƏ KABAB	112	QIZILBALIQ KABABI	127
KARTOF LÜLƏ	48	Kartof əzməsi və narşərabla verilir	
Quyruqla kartof əzməsi kababı		KARTOF QUYRUQLA	52
TOYUQ LÜLƏSİ	105	İncə dilimlənmiş quyruq ilə qızardılmış kartof	
Toyuq ətindən və quzu quyruğundan hazırlanmış qiymə		MANQAL QOVURMA	
ALBALILI LÜLƏ KABAB	112	Manqalda hazırlanmış marinə olunmuş sümüksüz ət qrildə hazırlanmış tərəvəzlər və sarımsaqla verilir	
Quzu əti, toyuq və albalıdan hazırlanmış qiymə. Albalı - Laym sousu ilə verilir		DANA	138
TOYUQ KABABI	105	QUZU	127
Toyuq tikələri ilə assorti		TOYUQ	116
CÜCƏ TURŞ SOUSDA	91		
Sümükləri çıxarılmış toyuq, qarğıdalı və nar sousu ilə			
XƏZƏR DƏNİZİ NƏRƏ BALIĞINDAN KABAB	215		
Narşərabla verilir			
XAN KABABI	105		
Quzu qarnına bükülmüş xırda doğranmış quzu qaraciyəri			



İSTİ YEMƏKLƏR

AZƏRBAYCAN DOLMASI	101	NƏRƏ BALIĞI SIRDAĞI	213
Yumşaq üzüm yarpaqlarına bükülmüş quzu qiyməsi, keşniş və təzə nanə ilə		Vam odda hazırlanmış nərə balığı, çerri pomidorları, cəfəri və sarımsaqla	
ÜÇ BACI DOLMASI	101	XƏNGƏL	102
Dana əti qiyməsi, quyruq, reyhan və nanə içlikli badımcan, pomidor və bolqar bibəri		Yarpaq kimi kəsilmiş xəmir qızardılmış quzu əti qiyməsi və soğanla	
CİZ - BİZ	91	BADIMCAN VƏ ƏT SIRDAĞI	123
Xüsusi tavada quzu piyində qızardılmış quzu içalatı kartofla		Zəif odda bişmiş badımcan, dana əti, pomidor, cəfəri və sarımsaq	
QUZU BUĞLAMA	101	EV ÜSULLU ƏT SOUSU	128
Vam odda hazırlanmış quzu budu tərəvəzlərlə		Kartof və cəfəri ilə zəif odda bişmiş dana əti	
DANA ŞABALID VƏ GAVALI İLƏ	208	QAZAN KABAB	139
Xırtxırtlı xəmirə bişirilmiş albuxara, soğan, quru gavalı, turş zoğal sousu ilə qızardılmış dana əti. Təzə nar və göyərti ilə verilir.		Tavada qızardılmış ət tikələri, kartof və soğan, seçiminizə uyğun olaraq quzu və ya dana əti ilə verilir	
TOYUQ QOVURMASI	101	LİMON SOUSUNDA TOYUQ	112
Kartof, soğan, armud, darçın və portağal sousu ilə tavada qızardılmış kənd toyuğu		LİMON SOUSUNDA CAN ƏTİ	155
MAL ƏTİ QOVURMASI	128		
Qızardılmış mal əti kartof, göbələk, pomidor və soğanla			
QUZU QOVURMASI	118		
Qızardılmış quzu əti kartof, göbələk, pomidor və soğanla			
CÜCƏ TABAKA	101		
Xüsusi ağır tavada press altında qızardılmış bütöv cücə			
NAR SOUSU İLƏ ƏT			
Soğan və nar sousu ilə tavada qızardılmış ət, ev üsulu ilə qızardılmış kartofla verilir			
QUZU ƏTİ	128		
DANA ƏTİ	139		



DESERT

Ənənəvi Azərbaycan ev şirniyyatları

PAXLAVA	31	GİLƏMEYVƏ ASSORTİSİ	85
ŞƏKƏRBURA	31	DONDURMA	31
BADAMBURA	31	MÜRƏBBƏ	31
MUTAKİ	31	Ağ gilə / albalı / şaftalı / qoz / heyvə / əncir /	
BALQABAQ DESERTİ	31	gavalı / çiyələk / zoğal / qara qarağat / ərik / qarpız / zeytun	
QARABAĞ KƏTƏSİ	31	QURUDULMUŞ MEYVƏLƏR	60
MÖVSÜM MEYVƏLƏRİ	106	VƏ QOZ QARIŞIĞI	

EVSAYAĞI SOYUQ ÇAY

LİMON / ŞAFTALI / MANQO / REYHAN /	31
TƏRXUN / BALLI-ZƏNCƏFİL / ALMA-NANƏ /	
ŞAFTALI-NAR / MORUQ-MƏRCANI	

ALKOQOLSUZ KOKTEYLLƏR

LİMON VƏ NANƏ	34
ZƏNCƏFİL VƏ NANƏ	34
VIRGIN MOJITO	41
Klassik / Çiyələk / Manqo / Ananas / Moruq / Alma	
VIRGIN COLADA	43
SÜDLÜ KOKTEYLLƏR	43
Çiyələk / Banan / Kivi / Şokolad / Vanil / Karamel / Manqo / Şaftalı	



SULAR

ACQUA PANNA (0.5 lt / 1.0 lt)	25/ 45
SAN PELLEGRINO (0.5 lt / 1.0 lt)	25/ 45

SƏRİNLƏŞDİRİCİ İÇKİLƏR

COCA - COLA (CLASSIC / ZERO), FANTA, SPRITE	24
KOMPOT (QRAFİN) Feyxoə / Zoğal / Albalı / Gavalı / Böyürtkən / Heyva / Ərik	53
EV LİMONADLARI Tərxun / Nanə / Limon-zəncəfil / Armud / Üzüm / Reyhan / Tropik / Nar	35
AYRAN	30

TƏZƏSİXILMIŞ ŞİRƏLƏR

PORTAĞAL / ANANAS / KÖK / ALMA / QREYPFURUT	41
NAR	53

SMUZİ

GİLƏMEYVƏ / BANAN-ÇİYƏLƏK / ÇİYƏLƏK-MORUQ / ŞAFTALI-MANQO / ALMA-ŞAFTALI / ÇİYƏLƏK-QARA QARAĞAT	38
---	----



DONDURULMUŞ KOKTEYLLƏR

QARPIZ / ÇİYƏLƏK / ŞAFTALI / MANQO / MORUQ 42

İSTİ İÇKİLƏR

AZƏRBAYCAN ÇAYI (1 çaydan) 43

ESPRESSO 25

İKİQAT ESPRESSO 30

AMERİKANO 27

KAPUÇİNO 30

LATTE 30

MOKKA 30

MAKİATO 30

RAF KOFE 36

İSTİ ŞOKOLAD 36

BUZU İSTİ ŞOKOLAD 42

DONDURULMUŞ FRAPPE 42

Şokolad / Karamel / Fındıq / Vanil

SOYUQ KOFE 37

